

**Yapı Kredi Bank Azərbaycan QSC, İri kreditləri, Banka aidiyyəti olan şəxslərlə əməliyyatlar və İnvestisiyaları haqqında məlumat**

| <i>(min manatla)</i>                                                                                         |  | <b>30-Jun-20</b> | <b>30-Sep-20</b> | <b>31-Dec-20</b> | <b>31-Mar-21</b> | <b>30-Jun-21</b> |
|--------------------------------------------------------------------------------------------------------------|--|------------------|------------------|------------------|------------------|------------------|
| 1. Bankın iri kreditlərinin cəmi                                                                             |  | 34,759           | 22,538           | 20,561           | 19,277           | 30,964           |
| - Bankın iri kreditlərinin bankın məcmu kapitalına nisbəti (maks 8 dəfə)                                     |  | 0.5              | 0.3              | 0.3              | 0.3              | 0.4              |
| 2. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği |  | 2,154            | 157              | 209              | 165              | 168              |
| - bankın məcmu kapitalına nisbəti (maks 20%)                                                                 |  | 2.9%             | 0.2%             | 0.3%             | 0.2%             | 0.2%             |
| 3. Digər hüquqi şəxslərin kapitallarına məcmu investisiyalar                                                 |  | 60               | 60               | 60               | 240              | 240              |
| - Bir hüquqi şəxsin kapitalında iştirakın bankın məcmu kapitalına nisbəti (maks 40%)                         |  | 0.1%             | 0.1%             | 0.1%             | 0.3%             | 0.3%             |
| Tutulmalardan sonra məcmu kapital                                                                            |  | 73,264           | 74,100           | 73,772           | 73,472           | 73,723           |